

AZƏRBAYCAN RESPUBLİKASININ
MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

**Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatasının
2016-cı ilin yekunları üzrə maliyyə
hesabatı**

Mündəricat

| | |
|---------------------------------------------------------------------|----|
| 1. Maliyyə vəziyyəti haqqında hesabat | 3 |
| 2. Mənfəət və ya zərər haqqında hesabat..... | 4 |
| 3. Kapitalda dəyişikliklər haqqında hesabat..... | 4 |
| 4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat | 5 |
| 5. Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları | 6 |
| Əlavə 1. Pul vəsaitləri və onların ekvivalentləri..... | 8 |
| Əlavə 2. Debitor borcları | 9 |
| Əlavə 3. Sair aktivlər | 9 |
| Əlavə 4. Torpaq, tikili, avadanlıqlar və qeyri-maddi aktivlər | 9 |
| Əlavə 5. Kreditor borcları..... | 10 |
| Əlavə 6. Nizamnamə kapitalı | 10 |
| Əlavə 7. Əsas əməliyyat gəlirləri | 10 |
| Əlavə 8. Qeyri-əməliyyat gəlirləri..... | 10 |
| Əlavə 9. Əsas əməliyyat xərcləri..... | 11 |
| Əlavə 10. Qeyri əməliyyat xərcləri..... | 11 |
| Əlavə 11. Maliyyə mənfəəti (zərəri)..... | 11 |
| Əlavə 12. Kapital..... | 12 |

1. Maliyyə vəziyyəti haqqında hesabat

(Min Azərbaycan Manatı ilə)

| | Hesabat ilinin sonuna AZN | Hesabat ilinin əvvəlinə AZN |
|----------------------------------------------------|---------------------------------|-----------------------------------|
| Aktivlər | | |
| Uzunmüddətli aktivlər | | |
| Torpaq, tikinti, və avadanlıq | 4 096 | - |
| Qeyri- maddi aktivlər | 1 496 | - |
| Uzunmüddətli debitor borcları | | - |
| Sair aktivlər | 44 | - |
| Cəmi uzunmüddətli aktivlər | 5 635 | - |
| Qısamüddətli aktivlər | | |
| Ehtiyatlar | 58 | - |
| Qısamüddətli debitor borcları | 369 | - |
| Pul vəsaitləri və onların ekvivalentləri | 2 909 | - |
| Sair qısamüddətli aktivləri | 16 | - |
| Cəmi qısamüddətli aktivlər | 3 352 | - |
| Cəmi Aktivlər | 8 987 | - |
| Kapital və Öhdəliklər | | |
| Kapital | | |
| Ödənilmiş nominal (nizamnamə) kapitalı | 5 000 | - |
| Emissiya gəliri | | - |
| kapital ehtiyatları ³ | 5 680 | - |
| Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | (2 328) | - |
| Hesabat dövründə xalis mənfəət(zərər) | (2 328) | - |
| Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət | | - |
| Cəmi Kapital | 8 352 | - |
| Uzunmüddətli öhdəliklər | | |
| Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər | | - |
| Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər | | - |
| Taxirə salınmış vergi öhdəlikləri | | - |
| Uzunmüddətli kreditor borcları | | - |
| Sair uzunmüddətli öhdəliklər | | - |
| Cəmi Uzunmüddətli öhdəliklər | | - |
| Qısamüddətli öhdəliklər | | |
| Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər | | - |
| Qısamüddətli qiymətləndirilmiş öhdəliklər | | - |
| Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər | | - |
| Qısamüddətli kreditor borcları | 5 | - |
| Sair qısamüddətli öhdəliklər | 630 | - |
| Cəmi qısamüddətli öhdəliklər | 635 | - |
| Cəmi öhdəliklər | 635 | - |
| Cəmi capital və öhdəliklər | 8 987 | - |

2. Mənfəət və ya zərər haqqında hesabat

(Min Azərbaycan Manatı ilə)

| | 2016 | 2015 |
|-------------------------------------------------|----------------|------|
| Əsas əməliyyat gəliri | 2 222 | - |
| Sabit ödənişlər | 1 465 | - |
| Yığımlar | 755 | - |
| Qeyri əməliyyat gəliri | 2 | - |
| Sair gəlirlər | 2 | - |
| Əsas əməliyyat xərcləri | 4 536 | - |
| Kommersiya xərcləri | - | - |
| İnzibati xərclər | 4 536 | - |
| Sair xərclər | - | - |
| Əməliyyat mənfəəti (zərəri) | (2 314) | - |
| Maliyyə gəliri | - | - |
| Maliyyə xərcləri | 14 | - |
| Vergi qoymadan əvvəl mənfəət (zərər) | (2 327) | - |
| Mənfəət vergisi | - | - |
| Məzənnə fərgindən yaranmış mənfəət/ zərər | (1) | - |
| Hesabat dövrü üçün xalis mənfəət (zərər) | (2 328) | - |

3. Kapitalda dəyişikliklər haqqında hesabat

| | Nizamnamə Kapitalı | Kapital ehtiyatları | Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər) | Cəmi Kapital |
|---------------------------------------------------------|-----------------------|------------------------|------------------------------------------------------|-----------------|
| 01 yanvar 2016-ci ilə qalıq | 0 | 0 | 0 | 0 |
| İl üzrə xalis mənfəət (zərər) | | | (2 328) | (2 328) |
| Təsis sənədlərinə uyğun olaraq yaradılmış ehtiyatlar | | 5 731 | | 5 731 |
| Aktivlərin yenidənqiymətləndirilməsindən mənfəət(zərər) | | (51) | | (51) |
| Nizamnamə kapitalının artırılması | 5 000 | | | 5 000 |
| 31 dekabr 2016-ci ilə qalıq | 5 000 | 5 680 | (2 328) | 8 352 |
| 2016-ci il üzrə kapitalda dəyişiklərin cəmi | 5 000 | 5 680 | (2 328) | 8 352 |

4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

(Min Azərbaycan Manatı ilə)

| | 2016 | 2015 |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------|-----------------|
| Əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin hərəkəti | | |
| Hesabat dövründə xalis mənfəət və ya zərər | <u>(2 328)</u> | <u>-</u> |
| Mənfəət vergisi üzrə xərclər | 0,00 | - |
| Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər | | - |
| Ehtiyatlar | (58) | - |
| Əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri | (369) | - |
| Əməliyyat kreditör borcları və hesablaşmalar | 635 | - |
| Ödənilmiş (qaytarılmış) vergilər | - | - |
| Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin Xalis hərəkəti | <u><u>(2 119)</u></u> | <u><u>-</u></u> |
| İnvestisiya fəaliyyətidən yaranan pul vəsaitlərinin hərəkəti | | |
| Komissiya yığılması və digər oxşar məbləğlər daxil olmaqla, Torpaq, tikili və avadanlıqların əldə edilməsi üçün, eləcə də, q/maliyyə aktivlərinə aid edilən kapitallaşdırılmayan məsrəfi ilə əlaqədar pul vəsaitlərinin daxil olmaları | 28 | - |
| Uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxil olması | | - |
| Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaric olmaları | | - |
| Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borcların qaytarılmasından yaranan pul vəsaitlərinin daxil olmaları | | - |
| Dividendlər və gəlirin buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin daxil olması | | - |
| Alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları | | - |
| İnvestisiya fəaliyyəti ilə əlaqədar fəvqaladə daxil olmaları və xaric olmaları | | - |
| İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti | <u><u>28</u></u> | <u><u>-</u></u> |
| Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti | | |
| Nizamnamə kapitalının ödənilməsinin nəticəsində yaranan pul vəsaitlərinin daxil olmaları | 5 000 | - |
| Müəssisənin öz səhmlərinin və digər oxşar alətlərin geri alınması məqsədi ilə pul vəsaitlərinin xaric olmaları | | - |
| Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaric olmaları | | - |
| Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaric olmaları | | - |
| Faizlər şəklində pul vəsaitlərinin xaric olmaları | | - |
| Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti | <u><u>5 000</u></u> | <u><u>-</u></u> |
| Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması) | <u><u>2 909</u></u> | <u><u>-</u></u> |
| Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği | - | - |
| Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı | <u><u>2 909</u></u> | <u><u>-</u></u> |

5. Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları

Əməliyyat və təqdimat valyutası

Palatanın əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatıdır (“AZN”) və maliyyə hesabatlarındakı məbləğlər başqa valyuta göstərilmədiyi halda, min manata qədər yuvarlaqlaşdırılaraq AZN-də əks olunmuşdur.

Qiymətləndirmə əsasları

Bu maliyyə hesabatları satış üçün nəzərdə tutulan maliyyə aktivləri, investisiya mülkiyyəti və ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə alətləri istisna olmaqla ilkin dəyər prinsipi əsasında hazırlanmışdır. *Ədalətli dəyər* müstəqil şəkildə fəaliyyət göstərən yaxşı məlumatlandırmış müstəqil tərəflər arasında əməliyyatın ümumi şərtlər əsasında həyata keçirildiyi zaman aktivin mübadilə edilə bildiyi və ya öhdəliyin yerinə yetirildiyi məbləği təşkil edir. Ədalətli dəyər aktiv bazarda alınıb satılan maliyyə aktivləri üzrə cari tələb qiymətini və maliyyə öhdəlikləri üzrə cari təklif qiymətini əks etdirir

İlkin dəyər alış tarixinə aktivi almaq üçün ödənilmiş pul vəsaitlərini və ya onların ekvivalentlərinin məbləğini və yaxud verilmiş digər resusların ədalətli dəyərini əks etdirir və *əməliyyat xərclərini* ehtiva edir.

Ehtimalların və mülahizələrin tətbiqi

Hazırkı maliyyə hesabatları, “Milli Mühasibat Uçotu Standartları”-na uyğun olaraq ilkin dəyər prinsipinə əsasən hazırlanmışdır.

Maliyyə hesabatlarının hazırlamasında bəzi əhəmiyyətli uçot təxminlərinin istifadəsi tələb olunur. Hesabatların hazırlanması həmçinin Palatanın uçot siyasətinin tətbiq edilməsi prosesində rəhbərlikdən öz mülahizəsini irəli sürməyi tələb edir.

Aşağıdakı uçot siyasətləri hazırkı maliyyə hesabatlarında əks olunmuş bütün dövrlərə ardıcıl olaraq tətbiq olunur.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri qısa ödəniş müddətinə malik pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin cüzi dəyişməsi kimi riskə məruz qalan qoyuluşlardır.

Maliyyə aktivlərinin uçotdan silinməsi

Maliyyə aktivləri bu aktivlər üzrə pul vəsaitlərinin hərəkəti ilə bağlı hüquqların müddətli başa çatdıqda və ya pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququ ötürüldükdə və Palatanın bu aktivlərin mülkiyyət hüququ ilə bağlı bütün risk və faydaları əsas etibarlə ötürüldükdə uçotdan silinir.

Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar hər hansı yığılmış amortizasiya və dəyərdən düşmə üzrə zərər çıxılmaqla ilkin dəyərlə uçota alınır.

Amortizasiya

Amortizasiya ayrı-ayrı aktivlərin hesablanmış faydalı istifadə müddətləri üzrə düz xətt prinsipi əsasında illik köhnəlmə dərəcələri tətbiq etməklə aktivin ilkin dəyərini onun qalıq dəyərindəkə azaltmaqla hesablanır. Amortizasiyanın hesablanması aktiv istifadə üçün hazır olduğu tarixdən başlanır. Torpaq üzrə amortizasiya hesablanmır. Aktivlər üzrə təxmin edilən faydalı istifadə müddətləri aşağıdakı illik köhnəlmə dərəcələri ilə müəyyən olunur:

| | % |
|----------------------------------|----|
| Binalar və qurğular | 7 |
| Mebel və avadanlıqlar | 20 |
| Kompüter və rabitə avadanlıqları | 25 |
| Nəqliyyat vasitələri | 25 |

Qeyri-maddi aktivlər

Palatanın bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən kapitallaşdırılmış proqram təminatlarından və lisenziyalardan ibarətdir.

Alınmış qeyri-maddi aktivlərin uçotu yığılmış amortizasiyanın və keyfiyyətin dəyərdən düşməsi ilə bağlı zərər çıxılmaqla ilkin dəyərlə uçota alınır.

Qeyri-maddi aktivlərin amortizasiyası həmin aktivlərin hesablanmış faydalı istifadə müddəti üzrə düz xətt prinsipi əsasında il üzrə mənfəət və ya zərəmə aid edilir. Onların təxmin edilən faydalı istifadə müddəti 1 – 10 il təşkil edir.

Debitor və kreditor borcları

Debitor borcları - Palataya nəzarət və digər subyektlərin tərəfindən ödənilməli olan borc məbləğindən ibarət olan maliyyə aktivləridir.

Kreditor borcları - Palatanın bütün növlər üzrə büdcəyə ödəmələrini, işçilərə əməkhaqlarının və digər ödəmələr üzrə, habelə podratçılara ödənilməli olan ödənişləri özündə təsbit edən pul öhdəlikləridir.

Nizamnamə fondu və kapital ehtiyatları

Palatanın kapitalı onun Nizamnamə fondundan və kapital ehtiyatlarından ibarətdir. Nizamnamə fondu Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 10 mart tarixli Fərmanı ilə təsdiq edilən Nizamnamənin 10-cu bəndində qeyd olunmuş 5 000 000 (beş milyon) manat vəsaitdən ibarətdir.

Kapital ehtiyatları isə ləğv edilmiş AR Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin, AR Dövlət Qiymətli Kağızlar Komitəsinin və AR Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin ləğvetmə prosesinin başa çatdırılması nəticəsində Palataya istifadəyə təhvil verilmiş əmlakdan və qeyri-maddi aktivlərdən ibarətdir, o cümlədən, Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan inzibati binadan (3 560 000), nəqliyyat vasitələrindən (82 000), maşın və avadanlıqdan (477 000), digər əsas vəsaitlərdən (72 000) və qeyri-maddi aktivlərdən (1 489 000).

Vergilər

Palata Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, işçilərin əmək haqqı üzrə və digər vergi agenti kimi ödəməli olduğu vergilər və sosial ödəmələr istisna olmaqla, bütün vergilərdən azaddır. Palatanın yaradılmış vergi öhdəlikləri Vergi məəcəlləsinin tələblərinə müvafiq qaydada hesablanaraq büdcəyə ödənilir.

Gəlirlərin və xərclərin uçota alınması

Gəlirlər və xərclər hesablama metoduna əsasən qeydə alınır.

Mənfəət (zərər)

Yuxarıda qeyd edilən *kimi*, Palata sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Onun əsas məqsədi mənfəət götürmək deyildir. Lakin İlin yekunu üzrə gəlir və xərclər arasında yaranmış müsbət fərq əldə edilmiş mənfəət, mənfi fərq isə zərər kimi tanınır. Yekunun qalan hissəsi Palatanın bölüşdürülməmiş mənfəəti hesabına yazılır.

Əlavə 1. Pul vəsaitləri və onların ekvivalentləri

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 | 2015 |
|------------------------------------------------------|-------------|-------------|
| Nağd pul | 9 | - |
| Hesablaşma hesabı | 2900 | - |
| Valyuta hesabı | 0 | - |
| | | - |
| Cəmi pul vəsaitləri və onların ekvivalentləri | 2909 | - |

Əlavə 2. Debitor borcları

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 | 2015 |
|-----------------------------------------|-------------|-------------|
| Əsas fəaliyyətlə bağlı debitor borcları | 369 | - |
| Sair debitor borcları | 0 | - |
| Cəmi debitor borcları | 369 | - |

31 dekabr 2016-ci il tarixinə debitor borcları onların ədalətli dəyərinə bərabərdir.

Əlavə 3. Sair aktivlər

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 | 2015 |
|------------------------------------|-------------|-------------|
| Ehtiyatlar | 58 | - |
| Sair qısamüddətli aktivlər | 16 | - |
| Cəmi debitor borcları | 74 | - |

Əlavə 4. Torpaq, tikili, avadanlıqlar və qeyri-maddi aktivlər

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | Torpaq | Binalar | Mebel və avadanlıqlar | Kompüter və rabitə avadanlığı | Nəqliyyat vasitələri | Qeyri-maddi aktivlər | Cəmi |
|--------------------------------------------|---------------|----------------|------------------------------|--------------------------------------|-----------------------------|-----------------------------|--------------|
| İlkin dəyər | | | | | | | |
| 1 yanvar 2016-cü il tarixinə | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| Dövr ərzində alış və sair daxilolmalar | 0 | 4486 | 610 | 3059 | 414 | 2199 | 10769 |
| Dövr ərzində satış | 0 | | (11) | | (28) | | (38) |
| Dövr ərzində silinən | | | | | (134) | | (134) |
| 31 dekabr 2016-cü il tarixinə qalıq | 0 | 4486 | 600 | 3059 | 252 | 2199 | 10596 |
| Köhnəlmə və amortizasiya | | | | | | | |
| 1 yanvar 2016-cü il tarixinə | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| Dövr ərzində köhnəlmə və amortizasiya | 0 | 1193 | 481 | 2443 | 229 | 704 | 5050 |
| Köçürmələr | | | | | | | 0 |
| Dövr ərzində silinən | 0 | | (9) | | (80) | 0 | (89) |
| 31 dekabr 2016-cü il tarixinə qalıq | 0 | 1193 | 472 | 2443 | 149 | 704 | 4961 |
| Balans dəyəri | | | | | | | |
| 31 dekabr 2016-cü il tarixinə qalıq | 0 | 3293 | 127 | 616 | 103 | 1496 | 5635 |

Əlavə 5. Kreditor borcları

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 | 2015 |
|-------------------------------------------------|-------------|-------------|
| Alınmış avanslar üzrə kreditor borcları | 633 | - |
| Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər | 0 | - |
| Sair kreditor borcları | 5 | - |
| Cəmi debitor borcları | 638 | - |

Əlavə 6. Nizamnamə kapitalı

31 dekabr 2016-ci il tarixinə Palatanın təsisçinin və iştirak payı aşağıdakı kimi olmuşdur.

| Təsisçinin adı | Təsis payı % | Məbləğ(AZN) |
|-----------------------------------|---------------------|----------------------|
| 1. Azərbaycan Respublikası | 100 % | 5 000 000 AZN |

Əlavə 7. Əsas əməliyyat gəlirləri

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 |
|----------------------------------------------------|--------------|
| Sığorta və təkrarsığorta şirkətləri üzrə ödənişlər | 1 465 |
| Mərkəzləşdirilmiş kredit reyestr üzrə ödənişlər | 755 |
| Cəmi əsas əməliyyat gəlirləri | 2 220 |

Əlavə 8. Qeyri-əməliyyat gəlirləri

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 |
|--------------------------------------|--------------|
| Sair gəlirlər | 2 |
| Cəmi əsas əməliyyat gəlirləri | 2 |
| Yekun gəlirlər | 2 222 |

Əlavə 9. Əsas əməliyyat xərcləri

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 |
|---------------------------------------|--------------|
| İşçi heyəti üzrə xərclər | 3 554 |
| Amortizasiya xərcləri | 439 |
| Mühafizə xərcləri | 101 |
| Ezamiyyə xərcləri | 62 |
| İT xərcləri | 68 |
| Sair əməliyyat xərcləri | 312 |
| <i>Cəmi əməliyyat xərcləri</i> | 4 536 |

Əlavə 10. Qeyri əməliyyat xərcləri

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 |
|---------------------------------------------|--------------|
| Maliyyə xərcləri | 14 |
| <i>Cəmi qeyri əməliyyat xərcləri</i> | 14 |
| Yekun xərclər | 4 550 |

Əlavə 11. Maliyyə mənfəəti (zərəri)

| <i>(Min Azərbaycan Manatı ilə)</i> | 2016 |
|-------------------------------------------------------|----------------|
| Maliyyə mənfəəti(zərəri) | (2 327) |
| Məzənnə fərgindən yaranmış mənfəət/ zərər | (1) |
| Mənfəət vergisi | 0 |
| <i>Hesabat dövrü üçün xalis mənfəət(zərər)</i> | (2 328) |

Mənfəət vergisi

Palata Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106 sayılı Maddəsinə “Azadolmalar və güzəştlər “ əsasən Mənfəət Vergisindən azaddır.

Kapitalın idarə olunması

Kapitalın idarə olunmasında Palatanın məqsədi Azərbaycan Respublikasının qanunları kapitalın

məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini, Palatanın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin saxlanılmasını təmin etməkdən ibarətdir.

Əlavə 12. Kapital

| | 31.12.2016 ilin sonuna |
|---------------------------------------------|-----------------------------------|
| <i>(Min Azərbaycan Manatı ilə)</i> | |
| Nizamnamə Kapitalı | 5 000 |
| Kapital ehtiyatları | 5 680 |
| Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | (2 328) |
| Cəmi Kapital | 8 352 |